

## “Sevdiyin əsər”

“Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz şair Tofiq Nurəlidir. Tofiq müəllimin ən sevdiyi əsər Ələkbər Salahzadənin “Onda bir qız dayanmışdı” şeiriidir.

- Tofiq müəllim, söhbətimizə başlamadan önce oxular üçün də danışacaqlarımız daha aydın olsun deyə, bəlkə, haqqında danışacağımız şeiri yada salaq:

- Olar, buyurun...

Onda  
bir qız dayanmışdı  
dünyanın qapısında.  
O qız boydaydı,  
o qız biçimindəydi qapı.  
Bir su içimində  
bilmirəm,  
dünyanın içindəmi qaldım,  
çölündəmi?!?

Ömrün sütlü çağlarındadır, ömrün ilk məhəbbət çağlarındadır; çox pak, dile gətirilməsi mümkün olmayan və hətta çərəsiz sevgi anlarında. Bu qapı ilk sevginin doğurduğu anlaşılmaz və hətta tam qavranılmayan mavililiklərdəki xoşbəxtliyin qapısıdır.

- **Şeirdə qapının qızla eyniləşdirilməsi**, “qız boyda”, “qız biçimində” olması hansı mənəni ifadə edir, qapının yalnız ona aidliyini, yoxsa?

- İlk sevgidə sevən üçün seviləndən o yana heç nə yoxdur, hətta o boşluğun özü təsəvvürə gəlmir. Ona görə də dünyanın qapısı da o qızdır, dünyanın özü də o qızdır. Ona görə də dünyanın qapısı da o qız boydadır və hətta dünyanın özü də o qız boydadır.

- **Şeirdəki müəllif öz yerini də bilmir. Məsələn, bilmir ki, qapı çırpıldandan sonra o dünyyanın içində, yoxsa çölündə qalıb, dünyanın içindədirse diridir, çölündə-**

üçbucağında kimdir həlledici? Əlbəttə, şair deyil, öz-özülüyündə qapıda dayanan qız da deyil və hələ ki, dinməz duraraq deyilməmiş söz de deyil. Bunların üçü birdən hərəkətde olanda dünya qopur. Nə qədər ki, sözə toxunulmayıb bu gərgin status-kov yerində qalır. Həmin o dayanmış sözle ehtiyatlı olmaq gərək. Çünkü, həmin o söz, məqamı çatanda, deyilmədiyi üçün də dünyanı qoparır.

- **Şeirdə üç obraz var; müəllif, qız, “qapını çırpın”.** Obrazlı, lakinik şeirdi, ancaq atmosferində klassik şeirin detalları sezilir Məsələn, Füzulinin...

- Bəli, bu elə həmin qapıdır. Böyük Füzuli babamız bu qapının qarşısına ahil yaşında gəlib çıxıb və qapını taniyanda anlayıb ki, iller boyunca beli niyə bu qədər bükülüb: bu qapı dünyadan çıxməq üçün olan qapıdır və bu çıkış qapısı alçaqdır, belin bükülməlidir ki, bu qapıdan çıxa biləsən... Bu qurban qapı-

yazmasa da biz hamımız güman edirik ki, bu nə sözdür. Amma heç vaxt bilməyəcəyik bu həzin kədər, bu kəsilməyən ağrı, bu şirin fəlakət nədən oldu; o sözün deyilməyindən, yoxsa o sözün deyilməmeyindən? Bu, eyni bir dünya qapısı önündə bir ahil kişinin və sevgi yaşında bir yeniyetmənin qarşılaşığı əbədi mechulluqdur.

Burada yeri gelmişkən, bir gileyimi də bildirmək istəyirəm. Bizim ədəbiyyatşunaslarımız, klassik poeziyasevərlər, sanki, Füzulinin mühasirəyə alıblar və ona heç kəsi yaxın buraxırlar. Bu qətiyyən doğru münasibet deyil. Baxın, bu şeirin nümunəsində tamamilə çağdaş modern bir şairin Füzulidən necə təsirləndiyini, Füzuliye nə qədər yaxın olduğunu. Bu, eslində, Füzulinin dəha da böyük edir. Anlamaq lazımdır ki, istənilən böyük yaradıcılığın son zirvesi olmayıb, yoxdur və olmayaçaq da. Bu yaradıcılığın yaranış dialektikasıdır.

- **Şeiri dini motivlərlə əlaqələndirmək olarmı?** Qapıdakı söz - “Ol” ifadəsinə, qız isə Məryəm obrazına uyğun gəlir. “Dünyanın içindəmi qaldım, çölündəmi?” misrası da bəşəri suala işarədir - hardan gəlib, haraya gedirik?

- Bayaq da dedim, böyük poeziya - təkcə poeziyamı, həmişə çoxmənalı, çoxçalarlıdır. Sizin bu izahınız mənə maraqlı geldi. Doğrudan da, bu şeirin betnində onlar da var və həmin əbədi sual da burada xeyli aydın görünür. Hər halda bu da bir ciddi yanaşma, bir ciddi yozumdur.

- **Şair qapının örtülməsi ilə dünyyanın içində, yoxsa çölündə qaldığını bilmədiyini deyir. Sizcə, şair hansı halda - dünyyanın içində, yoxsa çölündə qalması zamanı qız olaraq adlandırdığı həmin varlığı daha yaxın ola bilərdi?**

- Necə deyərlər, Kərəmi burda ağlamaq tutur da. Şair sanki qədən bizi çox ağır bir sualla, çox çəş-bəş bir vəziyyətlə üz-üzə qoyur. Deməli, hər oxucunun özünün bir sonluğu yaranır.

- **Şeirin zamanı poetik ab-hava ya necə təsir edir?** Qapının ağızında bir qız gözleyir. Qapı da qızın biçimindədir. Bu qapı elə qız keçsin deyə var, qız keçə bilmir. Ancaq keçməlidir. Keçməlidir, çünkü qapı ona görə burada var. Keçə bilməsəydi, onda qapı da olmazdı. Qapı ilə qız arasında ekzistensional bir bağlılıq var. Bu bağlılığın bir nöqtəsində zaman dayanıb. “Dünyanın içi ilə çölü arasında” şeirin poetik zamanı donub. Bu şeirin mənə cəalarına necə təsir edir?

- Bu donuqluq anidir, lap, eslində, donuqluq yox, bu içden qaynayan gərginlikdir. Bu çox dinamik şeirdir.

Ümumiyyətlə bu şeir, mənəcə, poeziyamızın “məhəbbət lirikası” adlandırdığımız bölümündə qızıl fonda daxil olmalı bir əsərdir. Şişirtmədən demək olar ki, uzun zamalar boyu bu yığcamlıqda, belə əhatəli, dərin məhəbbət şeiri yazılmayıb. Ona görə də bu şeiri oxuyanda mütələq Füzulinin xatırlamalı olursan. Mənə etiraz edib deyə bilərlər, bəs bayatılar? Amma nəzərə ala qı, bu sevgi şeirində sevgi haqqında birçə kəlmə belə yoxdur. Şeirin üstün cəhəti budur. Hami bili ki, Ələkbər Salahzadə heç kəsə bənzəri olmayan şairdir.

8 iyun 2019

WWW.KASPI.AZ

# Dünyanın qapısının yerini heç kəs bilmir

**Tofiq Nurəli: “Uzun zamanlar boyu bu yığcamlıqda, belə əhatəli, dərin şeir yazılmayıb”**

Bilirəm,  
qapısı çırpıldı onda!  
Onda  
bir qız dayanmışdı  
dünyanın qapısında,  
bir də  
bir söz dayanmışdı...

- Çox sağ olun, elə bilirəm söhbətimizin daha aydın olması üçün bu şeiri xatırlamaq yerinə düşdü.

- Hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə Ələkbər Salahzadənin “Onda bir qız dayanmışdı” dünyyanın qapısında şeiri sizin sevdiyiniz əsərdir?

- Qədim Şərq fəlsəfi düşüncəsi ni çağdaşlaşdıraraq modern üslubda cəmi bir neçə sözə ifadə edə biliyinə və dərin mənəli, dinamik, gərgin sevgi şeiri olduğuna görə bu şeiri sevirəm. Etiraf edək ki, belə sevgi şeiri ədəbiyyatımızda azdır.

- **Sizcə, şair “dünyanın qapısı” deyərkən haranı nəzərdə tutur?**

- Dünyanın qapısının yerini heç kəs bilmir, amma hami bilir ki, belə bir mistik qapı var. Hər kəs həmin qapıyla haçansa rastlaşır, heyf ki, mütələq əksəriyyət “bu halın” həmin qapı olduğunu dərk etmir. Dünyanın qapısı insanın taleyindədir.

- **Şeirdə mücərrədlik o qədərdir ki, nəyin kimə aidliyi tam bilinmir. Məsələn, qız kimdir, söz nədir, qapı haradır, “onda” hansı zamandır və s.** Sizcə, müəllif nəyə görə fikrini bu qədər üstüortülü, sırlı ifadə edib, bu məqam elə şairin öz xarakteri ilə də haradəsə bağlılı deyilmi?

- Düz deyirsiniz, burada ilk başlıca bir qapalılıq hiss olunur! Şeirdə mücərrəd görünən hal reallıqla - qız, qapı, qapının karşısındaki yeni-yetmə oğlan, - irreallığın, - dünyyanın qapısı, həmin qapıda dayanan söz - qarşılılaşmasıdır. Və bu qarşılışma



dirse ölü. Bəs o çöl ilə içərinin sərhəddi haradır?

- Artıq bundan o yana böyük poeziya üzə çıxır. Qapı qəffildən çırpılıb, şair harada qaldığını kəsdire bilmir, elə bu məqamda şeirin dərin qatlarından həzin bir kədər və kəsil-məyən göynəklli bir ağrı qalxır. Bu elə o qeyri-müəyyənliyin kədəri və ağrısıdır: görəsən, o söz deyildimi? Burda içəri ilə çölün sərhəddi şairin özündən keçir.

- **Bu şeirdə o qız elə şeirin özüdür.** Bildiyimiz kimi qız bakirelik simvoludur. Şeiri yazdırın hiss, bəlkə, elə şeirin özü söza çevrilən an öz bakireliyini, təmizliyin itirir. Burda isə həmin qız qapının önünde dayanıb, yəni, hələ dünyaya gəlməyib, hələ şeir olmayıb və hələ söze çevrilib təmizliyini itirməyib. Sonräni misranı düşünen: “birdə, bir söz dayanmışdı..!”

- Böyük şeir, böyük poeziya çoxmənalı olur, çoxçalarlı olur. Sizin mənalandırmanız da bunu bir daha sübut edir. Artıq bu əsərə sizin öz baxış bucağınız var. Bu qız “zalim balası” varlıqla yoxluğun sərhəddində dayanıb. Və onun yanında da hər şeyi ağlagəlməz dərəcədə dəyişəcək bir söz dayanıb. Şair-qız-söz

sıdır, gedər-gelməz qapısıdır, sondur. İnsan ömrünün sonda belə fəniliyə, puçluğa uğraması çox kədərdir. Bu kədər qapısıdır! Amma hiss edirsən ki, Füzuli babamız bütün ciddiyətilə bu qapıdan qürurla çıxmış isteyir. Bu mümkündürmü? Heçliyə, puçluğa qürurla getmək olarmı? Böyük şair yüz illərdir ki, sanki bu qapının ağızında durub və nəsil-nəsil insanlar bilmir ki, ona nə desin? Desinlər ki, çıxma o qapıdan? Bu, məmən deyil. Desinlər ki, bu qədər əyilmə? - bu da məmən deyil. Çox düşündürүcü, ağrılı, pessimist mənzerədir. Qurban mənzerəsidir. Amma son yoxdur.

İndi isə, qayıdaq Ə.Salahzadənin bu şeirinə. Bəli, yüz illər sonra qarşida yene həmin dünya qapısıdır. Amma bu dəfə qapıdan qurban deyil, o qızın simasında sökülen dan yeri görünür; bu qapı sevgi, ilk məhəbbət yaşındadır, bu qapı sevgilərə aşib-dاشan o qız boydadır. Bu qapıda aşib-dاشan həyat eşqi var! Və bir göz qırpmında qapı çırpılır. Və bilmirsən vəziyyətin daxilində qopan ağrı nədəndir; qapı çırpılında dünyyanın içərisində qalmağın kədəridir, yoxsa, dünyyanın çölündə qalmağın ağrısı?! O söz nə oldu: deyildi, yoxsa deyilmədi? Şair

Söhbətəşdi:  
Fərid Hüseyn

MÜŞAHİBE

17